



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

II Yazı

XX əsrin əvvəllerində Azərbaycan Türk aydınlarının Aryanlıq və İrançılıq baxışları. XIX ərin sonu, XX ərin əvvəllerində Azərbaycan türkləri arasında İrançılıq və Turançılıq ideyalarına olan münasibət özünün ən pik nöqtəsinə çatdı. Belə ki, bu dövrdə Türk aydınları İrançılıq və turançılıq ideyalarından hansının onlara daha çox doğmalilığını, eyni zamanda İran və Turan anlayışlarının vətən, tarix, etnik kimlik, mədəniyyət anlamında hansı mahiyyəti daşımاسını daha çox dərk etməyə başladılar (Ələkbərov 2014, 26).

Səfəvilər dövründə daha çox türklər, o cümlədən Azərbaycan türkləri ilə "şəfiqlik" dini ideolojisini adı altında "din-məzhab qardaşlığı" qılığına girməmişdir. Qacarlardan başlayaraq "İran və İranlılıq" adı altında ortaq vətən və ortaq dövlət ideyasını daha çox mənimsemışdır. Burada əsas məqsəd türkləri din-məzhab (şəfiqlik) adı altında istismar etdiklər kimi, eynilə ortaq dövlət ya da vətən ideyasıyla milli hədəflərdən tamamilə yayındırmaq olmuşdur.

Bizcə, həmin dövrde çar Rusiyasının işğali altında yaşayan Quzey Azərbaycan Türk aydınları Turan ideyasını daha çox mənimsədikləri halda, Qacarlar dövlətinin əsas ulusu olan türklər, o cümlədən Güney Azərbaycan Türk aydınları onlara məxsus olan bu dövləti əldə saxlamaq üçün əsasən "İran" və "İranlılıq" ideyasını müdafiə etmişlər. Hətta, Quzey Azərbaycandan olan bəzi Türk aydınlarımız belə (Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə və b.) ilk dövrlərde şəfiqiliyin, sosial-demokratiya ideyasının, ortaq vətən düşüncəsinin təsiri altında "İran" və "İranlılıq" ideyasını türklüyü, türkçülüyə zidd hesab etmişlər.

Aryanlıq problemi. ikinci Meclis dövrlərində (1909-1911) və sonralar Qacarlardakı bir çox Türk aydınlarının, dövlət xadimlərinin, o cümlədən Cəlaləddin Mirzə Qacar, Seyid Həsən Tağızadə, İbrahim Həkim, Əhməd Kəsərəvi, Mahmud Əfşar və başqlarının yalnız ortaq dövlətçilik, ortaq vətən anlamında təbliğ olunan "İran", "İranlılıq" ideolojisinin deyil, aryanlılığın əsas təbliğatçıları olmaları, sonuncu Azərbaycan Türk imperiyası Qacarların tənəzzülündə mühüm rol oynadı. S.C.Pişəvəri yazır: "Ə.Kəsərəvinin əqidəsinə görə o vaxt Məhəmmədəli Mirzə Bağşah dəstgahı qurub azadixahları asdırıb-kəsdiriləməsinə nail olanlardan biri də hə-

min Həkiməl-müll (İbrahim Həkim, F.Ə.) ilə Həsən Tağızadə və başqa azərbaycanlı nümayəndələrinin azadlıq qarşı laqeydiyi və xainanə rəftarı olmuşdur. Kəsərəvi, Tağızadəni o zaman çar Rusiyası səfirinin dilindən yalan söyləməkdə de ittihamlandırır. Məhəmmədəli Mirzənin məşrutəni pozmasına bərəət qazandırmağa çalışır. Kəsərəvinin yazılımdan hiss olunur ki, Tağızadə ingilis səfirləyi ilə bağlı olduğundan onun bir işaretəsi ilə meclisi tərk edib qəzmış, Məhəmmədəli Mirzə ilə azadixahların müqavimətini sindirənqda iştirak etmişdir. Həkimi isə Tağızadə kimi hərəkət edərək, azadlıq meydandasında bəzən özünü ondan da müha-

fars dili və İran tarixini tanınmış əyalətlərə götürməliyik" (Nesibli 219, 493).

Rəcəb Albayraq "Türklerin İranı" əsərində aryançı Tük aydınlarından bəhs etmiş (M. Ə. Talibov, S.H. Tağızadə, Mahmud Əfşar, Əhməd Kəsərəvi, Hüseyin Kazımkəzadə və b.), onların fars millətçiliyinin yaranmasında fars aydınlarından nəinki az, hətta bir qədər də çox rol oynamasını və türklerin assimilyasiyasında mühüm yer tutduqlarını lifadə etmişdir. Albayraq yazır: 'Fars ırqçılıyinin özünləne ilk daşı Əbdürəhim Talibov-Təbrizi 1834-1911 (Təbrizli Əbü Talib Nəccarın oğludur), Mirzə Ağa xan Kirmanı və Müstəşərəd-Dövlə Təbrizi (Türk)

olaraq önə çıxmışlardır. Bu şəxsiyyətlər, İranda dəyər verilən sahib-i qələm və düşünürlerdir. Nə yaziqdır ki, özelliklə Türklərə yönelik asimilasiyon proqramlarında etkin rol oynayaraq, sahib olduqları elmə vəfəsizlik etmişlərdir. Böyük bölümün Fars kökenli olmamaqla bərabər Fars şovinist olmaları ortaq yönələri olub, çox şaşirdıcı, eyni zamanda patalojik bir durumdur. Fikirlərini ilk dönen "Kavə" və "İranşəhər" dərgiləri ilə yaymaya çalışmışlardır. "İranşəhər" dərgisi, Fars dilini və Ari ırqını İranın milli və tarixi kimliyi olaraq qəbul etməkdəydi" (Albayraq 2016, 571-572).

"İrançılıq" problemi. 20-ci əs-

Hətta, Quzey Azərbaycandan olan bəzi Türk aydınlarımız belə (Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə və b.) ilk dövrlərde şəfiqiliyin, sosial-demokratiya ideyasının, ortaq vətən, ortaq dövlət kimliyi düşünəcəsinin təsiri altında bir müddət "İran" və "İranlılıq" ideyasını türklüyü, türkçülüyə zidd hesab etmişlər. Onlar milli məsələlərə nəzər yetirməkdən daha çox Məşrutə dövründə "İran" və "İranlılıq" ideolojisinin Qacarlar dövlətinin tərkibində yaşayan bütün ulusları bir arada tutması məsələsinə üstünlük vermİŞLƏR. Məsələn, həmin dövrde Qacarlardakı Məşrutə hərəkatında yağından iştirak etmiş milli ideoloquz Məhəmməd Əmin Rəsul-

Azərbaycan Türk Aydınlarının Turançılıq Fəlsəfəsi



fizəkar bir adam kimi göstərmişdir. Ona görə Məşrutə dövründən bəlli-başlı dövlət adamları sırasına keçməye müvəffəq olmuşdur" (Pişəvəri 2005, 181).

Doğrudan da, Kəsərəvi "İran məşrutə inqilabının tarixi" əsərində S.H. Tağızadəni şahla əlbir hərəkət etməkdə, ingilislərlə iş birliyində ittihəm etmişdir. Bu və digər məsələlərlə bağlı tarixçi alim Eynulla Mədətli "İranda Azərbaycan tarixi məsələləri" kitabında geniş məlumat vermişdir (Mədətli 2020, 123-124).

I Dünya müharibəsi və ondan sonra dövrde də Seyid Həsən Tağızadə, Mahmud Əfşar, Əhməd Kəsərəvi, Arif Qəzvini, Hüseyin Kazımkəzadə-İranşəhər və başqaları aryançı "İrançılıq" ideolojisini davam etdirmiş, hətta onlar bir çox fars millətçilərindən daha çox aryanlılığı təbliğ etmişlər "S.H. Tağızadə "Kavə" qəzeti" Berlinda təsis etmiş (1916), bu qəzet 1924-cü ilə qədər fars şövənizmi və ırqçılıyi təbliğ etmişdir. Hüseyin Kazımkəzadə-İranşəhərin qurduğu digər bir metbu orqan – "İranşəhər" dərgisi də eyni döşüncələri yaymaqda idi. Mahmud Əfşar Yəzdiyin qısa bir müddət sonra qurduğu "Ayəndə" dərgisi də Paniranizmin ideoloji yapılmamasında önəmli rol oynadı. Mahmud Əfşara görə, vətəndaşlar özlərini önce iranlı deyil, Türk, Ərəb, Kürd, Bəxtiyarı və ya Türkmen olaraq ifade etdikləri müddətce İran dövləti dağılır. Bunun üçün də etnosların dilləri, bölgəçilik duyğularını, boysoy bağlarını ortadan qaldırmalı,

kimi ziyanlılar qoymuşlar. Zaman içində Mirzə Melkum xan (İsfahan ermənilərindən, qəzətçi, fəramuşxanaya-lojaya mənsub İranın tanınmış masonlarından), Hüseyin Kazımkəzadə Təbrizi (Türk-Berlində "İranşəhər" dərgisini çıxarmışdır), Abbas İqbal Aştiani (İran Mədəniyyəti Akademiyasının daimi üzvü), Müşfiq Kazımı (Türk), Seyid Əhməd Kəsərəvi (Türk, dəyərli bir düşünür və yazar), Dr. Mahmud Əfşar (Sistanlı-guya Afşar imiş, İraqçı "İran-Cavan" əncüməninin qurucusu və türkçə yer adlarının dəyişdirilməsi layihəsinin memarı). Tehranda eyni məqsədə xidmət edən "Ayəndə" dərgisini çıxardı) ... inkişaf və metodizə edilmişdir.

Seyyid Ziyaəddin Təbatəbi (Fars, siyaset adamı), Rəsizadə Şəfəq Təbrizi (Türk), Rəşidi Yəsəmi (Kırmanşah kürdlerindən), İbrahim Purdavud (Gilek, farsca-nın ərəbcədən arındırılması və Zərdüştluğın milli din olaraq önə çıxarılmamasının savunucusuydu. Rza xan zamanında, farsçayı arılaşdırmaq üçün Dil Qurumu/Fərhəngistən qurulmuşdur), Zəkaüllü Müəmməd Əli Füruğ (Bağdad yəhudilərindən. Fəramuşxanə-lojaya mənsub İranın tanınmış masonlarından), Məhəmməd Qəzvini (Türk), Mirzə Məhəmməd Hüseyin Naini, Əbdülkərim Suruş, Möhsin Kadiver, Dr. Mürtezəv (Türk), Dr. Tağı Ərani, Əbdüll-Əli K?reng, Nasih Natiq (Türk), Qulam-Rza İnsafpur və digərləri Fars ırqçılıyının, digər ifadə ilə Pan İranizm/Pan Aryanizmin önəmli təmsilçiləri

rin əvvəllerində Qacarlarda mövcud olan hökumətlər, siyasi partiyalar, içtimai təşkilatlar, mətbuat orqanlarının çoxunda "İranlılıq" düşüncəsi hakim kəsilmədi ki, bunu təbliğ edənlərin sıraları arasında da tanmış Azərbaycan Türk aydınları var idi. "İrançılığ"ı ortaq dövlətçilik, ortaq yurd, ortaq haqq və azadlıqlar anlamında dəstəkleyib, aryanlıqlıdan uzaq duran Azərbaycan Türk aydınları da əslində bu düşüncəyə qapılmaqla bir çox məsələlərdə yanlışlıq yol verdilər. Bu cür düşünen Türk aydınları hesab edirdilər ki, türklərin əldə etdiyi uğurları yalnız onlara deyil, eyni zamanda türklər və farslar üçün "ortaq yurd" və "ortaq dövlət" olan "İran"-a, "İranlılıq"ı xidmətdir. "İran" və "İranlılıq" məsələsini məhz bu anlamda qəbul edən, onun əsil mahiyyətinə varmayan bəzi Türk aydınlarımızın "İran" və "İranlılıq" adına mücadilə etmələrini anlaşıma yanaşı, bu zaman yol verdikləri bəzi xətələri da görmək lazımdır. Onlar məsələnin əsil mahiyyətindən xəbərsiz olduğunu üçün, Avropasayağı ideyaların (liberalizm, demokratiya, konstitusiyalı olke və s.) da təsiri altında daha çox Qacarlar yeniləməsinə, yəni parlamenti və konstitusiyalı dövlətə çevrilmesinə diqqət yetirənlər də, ancaq parlamentdə farsların coxluluq təşkil etməsi, fars dilinin dövlət dili olması, hətta parlament üzvlərinin məcburi şəkildə fars dilini bilməsi şərtinin olması və digər məsələlər qəbul edilməz idi (Nesibli 2019, 491).

zadə "İran türkləri" (1912-ci il) adlı əsərində buna aydınlıq getirməyə çalışmışdır. O, həmin əsərində Məşrutə dövründə Türklerin əldə etdiyi uğurları qələmə alıqdan sonra, onu da qeyd edirdi ki, Türklerin bu uğurları türklükdən çox "İran" və "İranlılıq"la bağlıdır: "Türk devrimçiləri, Türk elçiləri, Türk qurumları dediyimizdə buların ancaq türklük üçün çalışdıqları düşünülməsin. İranın Türk anayasaçıları türklüklerini düşünməmiş, bütün ığidlıklarını ancaq İranlılıq, ortaq yurd üçün etmişlər!" (Rəsulzadə 2013/1, 34).

Qeyd edək ki, Rəsulzadədən öncə "İran", "İranlılıq" və İran şəhəli məsələsində, aşağı-yuxarı eyni yanlışlığı başqa bir Türk aydını Əhməd bəy Ağaoğlu da etmişdi. Buna səbəb də, 19-cu əsirin sonu, 20-ci əsirin əvvəllerində çar Rusiyası türkləri, o cümlədən Quzey Azərbaycan türkləri arasında şəhəlik anlamında İsa Osmanlılığın təbliğ olunması idi. Bu anlamda Ə. Ağaoğlu da 1880-ci illərin sonu, 1890-ci illərin əvvəllerində Parisdə olarkən şəhəlik məzhabı anlamında "İranlılıq"a, "İran mədəniyyətinə" aludə olmuş, özünü "İranlı" kimliyinə bağlamışdır (Ağayev 2005, 18). O, bu dövrde Parisdə, daha sonra tərcümə olunaraq Tiflisdə nəşr olunan "İran cəmiyyəti" başlıqlı silsilə məqalələrində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şəhəlik xüsusi diqqət yetirmişdir (Mirahmədov 2014, 18-19). Ağaoğlu yalnız sonralar qışmanın 1895-ci ildən, özüllikdə də XX əsirin başlarından İrançılıq, İran şəhəlli hissələrindən təmamilə uzaqlaşaraq öncə "İslam bəriyi", daha sonra da Türk biriliyi və Turançılıq ideyalarının ideoloqlarından birinə çevrilmişdir (Ağayev 1911, 16-17). Əhməd bəy Ağaoğlu "İran və İngiləbi" əsərində İsa aryançı ruhlu İranın, İranlılığın mahiyyətini hətərəflə şəkildə ortaya qoymuşdur. Onun fikrincə, Türk sülahtalarında milli şürur olmaması, fars dilinə və ədəbiyyatına həddən artıq önem verması, şəhəlin dövlət məzhabinə çevriləməsi türklərdən çox farsların işinə yaramış, sonunda türklərin hakimiyətinin sonunu getirmişdir (Ağaoğlu 2009, 27-39).